

## Füzuli və Qalib poeziyası oxşar janrlar müstəvisində

Gülər Abdullayeva

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: guler32114@gmail.com

**Annotasiya.** XVIII əsr türk sufi şairi Şeyx Qalib Füzuli ənənəsini davam və inkişaf etdirən şairlərdən biridir. Bu iki sənətkarı birləşdirən ortaq cəhət onların müraciət etdikləri mövzu və janrlardır. Şeyx Qalibin qəzəlləri Füzulinin qəzəllərini xatırladır. Şeyx Qalibin divanında Füzuliyə həsr olunmuş şeirlər arasında təhmisi xüsusi yer tutur. Bu onu göstərir ki, hər iki şairin yaradıcılığında forma və məzmun baxımından ümumi cəhətlər vardır. Mövzu baxımından hər iki şairin yaradıcılığında məhəbbət mövzusu aparıcı yer tutur. İlahi eşqi sonsuz məhəbbətlə tərənnüm edən bu şairlər dünyəvi eşqin iztirablarını yaşamış, tale dolu ömür sürərək duygu və düşüncələrini şeirə çevirə bilmişlər. Məqalədə hər iki şairin müraciət etdiyi mövzusu ətraflı təsvir edilmişdir.

**Açar sözlər:** Məhəmməd Füzuli, Türk ədəbiyyatı, Şeyx Qalib, qəzəl, ilahi eşq

**Məqalə tarixçəsi:** göndərilib – 15.01.2022; qəbul edilib – 25.01.2022

## Fuzuli and Galib poetry in similar genres

Guler Abdullayeva

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: guler32114@gmail.com

**Abstract.** The eighteenth-century Turkish Sufi poet Sheikh Galib Fuzuli is one of the poets who continued and developed the traditions. The common denominator that unites these two artists is their theme in terms of both theme and genre. His poems in the ghazal genre are reminiscent of Fuzuli's ghazals. Among the poems dedicated to Fizuli in Sheikh Galib's divan, takhmis have a special place. This shows that both poets have common features in their work in terms of form and content. From the point of view of the theme, the theme of love occupies a leading place in the works of both poets. These poets, who sang of divine love with infinite love, experienced the sufferings of worldly love and were able to turn their emotional turmoil into poetry by living a life full of destiny. The article describes in detail the subject matter of the ghazals of both poets.

**Keywords:** Muhammad Fuzuli, Turkish literature, Sheikh Galib, ghazal, divine love

**Article history:** received – 15.01.2022; accepted – 25.01.2022

## Giriş / Introduction

Məhəmməd Füzuli XVI əsr Azərbaycan ədəbiyyatının və dilinin inkişafında müstəsna rolunu olmuş, həm də özündən sonrakı dünya ədəbiyyatının inkişafına böyük təkan vermişdir. "Füzuli öz dühəsi ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi" [1, s.237]. Onun təsiri həm

də türk dünyasında görkəmli şairlərin yetişməsində böyük rol oynamışdır. Özünəməxsus yaradıcılıq yolu keçən sənətkar böyük irsə sahibidir. Həm Füzuli, həm də Şeyx Qalib yaradıcılığında forma, məzmun cəhətdən onları birləşdirən ortaq cəhətlər var. Bu iki sənətkarı birləşdi-

rən bir ortaq cəhət varsa, o da məhəbbət, eşq mövzusudur. İlahi eşqi sonsuz məhəbbətlə tərənnüm edən bu şairlər dünyəvi eşqin əzablarını

dadmış, tale yüklü bir həyat yaşamaqla ruhi sarıntılarını şeirə çevirə bilmişlər.

### Əsas hissə / Main Part

Bu şairlər qəzəl janrinin ölməz nümunələrini yaratmışlar. Bu janrda yazmaq onların zövqlərinə uyğun gəldiyindən, özlərinin duygu və düşüncələrini bu janrda daha ətraflı əks etdirə bilmisdir. Qəzələ böyük dəyər verən Füzuli bu janrı dövrünün düşünən adamlarına şəfa bağışlayan bir nemət “səfabaxşı-əhli nəzər” olduğunu yazır. Şair qəzəl yazmağı həm də “gülübustani-hünər” (hünər bostanının gülü) deyərək vəsf edir. Bu şairlərə görə qəzəl yazmaq sadəcə əyləncə, ötəri duyğuları əks etdirən bir hal deyil, o, hikmət sahibinin lirik duyğularının, ruhi aləminin əksidir. O dövrdə qəzəl yazmaq şairin qüdrətini artırır, ona şöhrət gətirirdi. Füzuli türk divanının əvvəlində yazır:

*Qəzəl bildirir şairin qüdrətini,  
Qəzəl artırır nazimin şöhrətini.  
Könlül, gərçi əşarə çox rəsm var,  
Qəzəl rəsmiñ et cümlədən ixtiyar.  
Qəzəl de ki, məşhuri-dövran ola,  
Oxumaq da, yazmaq da asan ola.* [2, s.9]

Füzulinin qəzələ verdiyi dəyər şeirdə yer almışdır. Gəzəl söz söyləmək şairi məşhurlaşdırır, cəmiyyət içərisində onun hörmətli və nüfuzlu etdiyini deyir. Bu fikrlərin təzadlı qovşağında şairin zamanədən şikayətini və nəzmin xar olduğu bir dövrdə yaşamasından şikayətçi olduğunu da görürük.

*Bir dövrdəyəm ki, nəzm olub xar,  
Əşar bulub kəsadi-əsrar.  
Ol rütbədə qədrinəzmdir dun,  
Kim, kiifr oxunur kəlami-mövzun.*

Şair “Leyli və Məcnun” poemasının əvvəlin-də isə nəzm yazmaq sənətini zamanəyə qoymuş. Bu haqda M.C.Paşayev yazır: “Şair özünü, öz yaradıcılıq qüdrətinin iqtisadi-dövra-na qarşı qoymuş” [3, s.189-190]. Buna baxmayaq, Füzuli həm öz zamanında, həm də bu dün-yada qəzəllə şöhrət tapdı.

Hər iki şairin divanında aparıcı yeri eşq mövzulu qəzəllər tutur. Bu eşq konsepsiyası onların yaradıcılığında müxtəlif zaman kəsimində dəyişərək ilahi yaradana doğru irələləyir. Bu irəliliyə ilk olaraq real zəmində aşiq və məşq arasında baş verir. Füzuli yaradıcılığında bunu belə dilə gətirir:

*Könlüm açılır zülfü-pərişanını görcək,  
Nitqim tutulur qönçeyi-xəndadını görcək.*

*Baxdıqca sənə qan saçılır didələrimdən,  
Bağrim dəlinir navəki-müjganını görcək.*

[4, s.43]

Yuxarıda verdiyimiz nümunədən görürük ki, şair burada sevgilisini görərkən könlünün sevinməsini, o danışarkən dilinin tutulduğunu, ona baxarkən gözlərində sevinc saçdığını, məşqənin kirpiklərinin onun bağıraña sançıldığını poetik sözün qüdrəti ilə dilə gətirir. Bütün bunlar real bir sevən aşiqin ruhi halını Füzuli bizə çatdırır. “Füzuli kainatın hər zərrəsində Allahın qüdrət və hikmətini görür, mövcudatı onun varlığına, birliyinə dəlil sayır, hər varlıqda onun sıfətinin təcəllasını dərk edirdi. Füzulinin səxsiyyəti heç bir çərçivəyə sığmadığı kimi, onun məhəbbəti kainata sığmırıdı. Bu üzdən də şairin beytlərində ilahi məhəbbətlə insani məhəbbət qovuşmuş şəkildə əks olunur” [5, s.62]. Buna müvafiq olaraq Şeyx Qalib də ilk önce dünyəvi məhəbbəti vəsf edərək deyir:

*Eşqi söhbət mətləi divanı səhəttir mənə,  
Məqtəi nəzmi həyatım qatı ülfətdir mənə.*

[6, s.348]

Qalibin qəzəllərində də mərkəz nöqtəsini məhəbbət təşkil edir. Nümunə gətirdiyimiz beytdən görürük ki, aşiq məşqənin söhbətindən çox məməndür. Sevgilisi ilə söhbəti dərdinə dəva, ömrünə şəfadır, bu söhbətlə onunla ülfət yaratmaq, ünsiyyət qurmaq həyatının başlangıcıdır. Şair dünyəvi eşqin vəsfindən müxtə-

lif janrlarda yazdığı müxəmməs, təxmis, qıtə, rübai'lərində söz açır.

*Cəm sər əncamını nəql etdi ləbi cam mənə,  
Zəhrimər oldu meyi gərdişi əyyam mənə.  
Matəmi firqəti dildarda oldum qurban,  
Bil əcəb gəldi məhərrəmdə bu bayram mənə.*  
[6, s.349]

Nümunə götirdiyimiz beylərdən görürük ki, mey içən aşiq başına gələn əhvalatları yadına salır. Bu şərab ona dünyanın gərdişini zəhrmara çevirir. Sevgilimlə ayrılığın qurbanı oldum, bütün bu bələlər mənə məhərrəm ayında “bayram” oldu, deyir. Söyügedən beylərdə dünyəvi eşqin tərənnümü özünü açıq-aydın göstərir. Başqa bir qəzəlində Qalib deyir:

*Ol meh bizi tərk eylədi söhbət sənə qaldı,  
Ey qəm, yenə meydani məhəbbət sənə qaldı.  
Etдин həvəsi vəsl ilə cani səri ehda,  
Qurbanın olum qeyri mürüvvət sənə qaldı.*  
[6, s.581]

Şair gözəlin onu tərk etməsindən, məhəbbət meydanında özünün qəm, kədəri ilə yenə baş-باşa qalmasından qorxur. Segilisinin yolunda başının belə qurban verməsini istəyən aşiq ondan mərhəmət diləyir, ümidiñin onda olmasını deyir. Füzuli isə dünyəvi eşqini belə dilə gətirir:

*Gər deyil, bir mah mehrilən mənim tək zar  
sübh,  
Başın açıb nişə hər gün yaxasın yırtıb sübh.*  
[4, s.112]

Bu şairlər dünyaya məhəbbət gözü ilə baxdıqları üçündür ki, bütün kainatın məhəbbət əsasında yarandığını zənn edirlər. Onlar səhərin açmasını, kainatın dönəməsini, baharin gəlməsini, bülbüllərin oxumasını, pərvanənin şamın etrafında dövr etməsini məhəbbətin gücү ilə izah edir.

Qalib insanı dərin məhəbbətlə sevən bir sənətkar idi. Onun məhəbbəti pak və ülvı insan hisslerinin tərənnümünü özündə ifadə edir. Onun sevgisində vəfa, sədaqət, səmimiyyət, fə-

dakarlıq var. Onun aşiqi riyadan, ikiüzlülükdən, şəxsi mənafedən uzaqdır.

*Sünbüli xətləri kim tarifi küləhdan görünür,  
Şerhai nahuni qəm arizi mehdən görünür.  
Etmə tayib əzizim, gehi rüsvayı eşq,  
Bir Züleyxa kimi nakerde günəhdan  
görünür.* [ 6, s.392]

Qalib yaradıcılığının əvvəllərində təsvir etdiyi gözəllər mücərrət olmamış, bəzən onların real ünvanları da məlum olmuşdur.

*Həzər naz iləuşşaka bir nigahi o şühun,  
Rəhi niyazda yillarca intizarına gəlməz.*  
[6, s.62]

Başqa bir qəzəlində isə şair sevgilisindən ayıran aşiqin atriq ondan ümidiñi üzdüyü, başqası ilə olması aşiqi daha maraqlandırmır. Şair deyir:

*Nə çarə eyləyəyim çünki məndən ayrıldun,  
Kiminlə istər isən, ey nədimi can, yar ol.*  
[6, s.72]

Qalib “Qıldım fəraq” rədifli qəzəlində “dərd əhlinin ah quşu olan könlünün” eşq yuvasından pərvaz etdiyini dilə gətirir. İllərdir atəş tapan “Hindi”nin atəştə atmaqdan vaz keçməməsini “şahin baxışlı sevgilisinin ondan vaz keçmədiyin”, eşq xəzinəsini bulan könlünün artıq “Kəbəsini” bərpa etmədiyindən “bu sevginin məxmər gözü üçün sərxoş olması” kimi bənzətmələri dilə gətirib. Qəzəldə deyilir:

*Murğı ahi əqli-dərd lanedən qıldım fəraq,  
Gör o Hunduyum ki, atəşxanadan qıldım fəraq.  
Besti halii xatun olmam mən, ey şahin nigah,  
Tairi quidsüm ki, dami daneden qıldım fəraq.  
Təni pristan eyləsinlər Kəbəi cismi tavar,  
Gənci eşqi bulдум ol viranədən qıldım fəraq.*  
[6, s.685]

Füzuli kimi Şeyx Qalib də real, dünyəvi məhəbbətin tərənnümünə həsr etdiyi şeirlərin daxili anlamında ilahi eşq anlayışı gizlənməkdədir. Şeyx Qalib hər şeydən öncə qəlbə Allah eşqi ilə

döyünen bir mütəsəvvüf şair olmuşdur. Onun şeirlərinin ideya qaynağını Allah sevgisi, Qura-na bağlılıq, peyğəmbərlərə məhəbbət təşkil edir. Mövləvi şeyxi olan Qalib təbii ki, Allah sevgisini bütün yaradıcılığı boyunca qoruyub saxlaya bilmüşdür. Füzuli qəzəllərində də biz bu eşqi görürük. Şair qəzəlində deyir:

*Oxun təsərrüf etdib cismi, qəsdi-can etdi,  
Noleydi rəhm qılıb keçməsəydi canımdan.*

Bu haqda Ə. Şahi yazır: “Can mənəvi məri-ətlər idrakından aciz olan “heyvani can” yaxud “bədən canı”ndan ibarətdir. Can mənəvi məri-fətlər və ilahi cazibələr əxzinə layiq “ürək canı” yaxud “həqiqi candan”ibarətdir. Qurbanlıq mə-qamına layiq bilməklə ilahi canalıcı qəmzələrin ötüb keçdiyini tələb edir” [7, s.111].

Füzuli şeirlərində olduğu kimi, Qalib də sev-gilinin üzünü Allahın təcəllası sayır, Allahın in-san surətində təcəlla etməsini şeirlərində dilə-götürərkən deyir:

*Heyrət ey büt, surətin gördükdə lal eylər məni,  
Surəti-halim görən surət xəyal eylər məni.*

[8, s.300]

Şair bu beyitdə üç dəfə surət kəlməsini müx-təlif anınlarda işlətmışdır. Gözəlin üzünü gö-rən aşiq onu görərkən lal olduğunu deyirsə, ikinci misradakı surət isə onun vəziyyətini eks etdirir, üçüncü surət isə bu üzün bir xəyal olduğunu dilə gətirir.Qalib isə deyir:

*Xabi xəyalı qəfləti aləm sanır görən,  
Mırat içində surəti adəm sanır görən.*

[6, s.437]

Şair deyir ki, qəflət yuxusunu görənlər onu aləm sanır. Aləm aynasının içində gördükələrini aləm sanır. Allah özünün varlığını dərk etdir-mək üçün insanı özünə bənzər biçimdə yaratdı. Odur ki, İnsani-kamil Allahın surəti anlamındadır. İnsan isə Tanrıının surətindəndir. Hər iki sə-nətkarı heyrətə salan Tanrıının gözəlliyyidir. Hər iki şairin yaradıcılığında qəm, kədər, həsrət, əsl aşiqin sevinc və şadlığıdır. Kamil insan bütün bu əzablara sinə gərən cəfakes aşıqlərdir. Bütün bu dəndlərin dərmanı eşqdır. Füzuli deyir:

*Eşq imiş hər nə var aləmdə,  
Elm bir qeylü qal imiş ancaq. [8, s.354]*

Divan ədəbiyyatının öyrənilməsində dini ideyalar arasında peyğəmbərlərlə bağlı rəvayət və əhvalatlara xüsusi yer verilir. İstər klassik dövr şairləri, istərsə də orta əsr həm divan şeiri, həm də aşiq şeiri üslubunda yazıb-yaradan şair-lər Qurani-Kərim və peyğəmbərlərlə bağlı rəvayətlərə geniş yer vermiş, oradakı əhvalatları poeziyaya gətirmişlər. Hər hansı orta əsr divan şeirini araşdırarkən orada yer alan dini rəvayət və əhvalatların mahiyyətinə varmaq, onların köklərini araşdırmaq həmişə əsas səbəblərdən biri kimi ortaya çıxır. Həm Füzuli, həm də Qalib yaradıcılığında peyğəmbərlərlə bağlı möv-zulara müraciət xüsusi yer tutur. Bu hər iki şairi birləşdirən əsas mövzulardan biridir.

Şeyx Qalib divanında Qurani-Kərimdə adi-keçən bəzi peyğəmbərlərlə bağlı əhvalatlar poe-ziyanın süzgəcindən keçərək onlarla bağlı əhva-latlardan söz açılmış, amma bəzilərinin isə sa-dəcə olaraq adları çəkilmişdir. “Öncə qeyd et-mək lazımdır ki, orta çağların bəlağət qurumunda qissə, hekayət, rəvayət, əfsanə və bu sayaq kateqoriyalar ədəbi növ kimi tanınır. Eyni za-manda həmin kateqoriyaların poetik özəllikləri bədii-estetik vasitə kimi çıxış edir. Bir sözlə, qissə, rəmz və işarələrin bədii obrazlar şəklində işlənməsi bədii düşüncə üçün daha önemlidir. Bir çox sənətkarlar öz yaradıcılığında dastan, hekayə və qissələrdən istifadə edərək onlardan bədii-estetik ideyalarının daha bəlağətli ifadəsi üçün bir örnek kimi faydalayırlar” [9, s.156].

Şeyx Qalib divanı üzərində apardığımız araşdırmadan məlum olub ki, şair divanında peyğəmbərlərlə bağlı qissə və rəvayətləri poetik düşüncənin dili ilə oxuculara çatdırı bilmişdir. Peyğəmbərlərə sevgi, onların vəsfı təsəvvüf ədəbiyyatında xüsusi yer tutan mövzulardan biri kimi bütün sənətkarların yaradıcılıq mənbəyi olmuşdur. Bu məsələ barəsində S.Hacı yazır: “Təsəvvüf ədəbiyyatında Peyğəmbərlə (ə.s) bağlı yazılmış şeirlərin bir neçə özəlliyi var; bu şeirlərdə peyğəmbər sevgisi, peyğəmbər obrazı, peyğəmbər əxlaqı ana mövzulardan biridir. Bu mövzu təsəvvüf təliminin ayrılmaz tərkib hissəsidir. Bu şeirlərin üslubunda nəsihət ruhu ha-kimdir, onların təlim, təbliğ yönü çox güclüdür” [10, s.58].

### Nəticə / Conclusion

Beləliklə, Qalib yaradıcılığında Füzulinin təsiri həm mövzu, həm də janr baxımından özünü göstərir. Bu yaxınlıq Qalib yaradıcılığının hər sahəsində hiss olunur.

### Ədəbiyyat / References

1. Əsgər Şahi. Məmməd Füzulinin qəzəllərinin irfani şərhi. III cilddə. Bakı: Nurlar, 2011.
2. C.Cabbarlı. Əsərləri 4 cilddə, IV cild. Bakı: Şərq-Qərb. 2005.
3. Mahirə Quliyeva. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı (elmi məsləhətçi: Vasim Məmmədəliyev; elmi redaktor: Nəsib Goyüşov, S.Şixiyeva; rəyçi: İ.Həmidov). Bakı: Nafta-Press. 2008.
4. M.C.Paşayev. Füzuli sənətkarlığı. Bakı: Maarif, 1994.
5. M.Füzuli. Seçilmiş əsərləri (tərtib və müqədimə Əkrəm Cəfərindir). Bakı: Yaziçı, 1984.
6. M.Füzuli. 6 cilddə, I cild. Bakı: Şərq-Qərb. 2005.
7. M.Füzuli. Seçilmiş əsərləri (tərtib edən: Məmmədağa Sultanov). Azərbaycan Dövlət Nəşriyyatı, 1958.
8. S.Hacı Həzrəti Nizami Gəncəvinin yaradıcılığında peygəmbərlik anlayışı və həzrət Məhəmməd (ə.s.ə). II kitab. Bakı, 2008.
9. S.M.Qocayeva. XVI əsrin Azərbaycan ədəbiyyatı və təsəvvüf. Bakı, 2010.
10. Şeyx Qalib. Divan (hazırlayan: Naci Okcu). Ankara: Deyanet Vekvi Yayınları, 2011..

## Поэзия Физули и Галиба в подобных жанрах

### Гюляр Абдуллаева

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: guler32114@gmail.com

**Резюме.** Турецкий суфийский поэт восемнадцатого века Шейх Галиб Физули – один из поэтов, продолживших и развивавших традиции. Общим знаменателем, объединяющим этих двух художников, является их тематика и жанр. Его стихи в жанре газели напоминают газели Физули. Среди стихотворений, посвященных Физули, в Диване Шейха Галиба, тахмис занимает особое место. Это показывает, что у обоих поэтов есть общие черты в их творчестве с точки зрения формы и содержания. С точки зрения темы тема любви занимает ведущее место в творчестве обоих поэтов. Эти поэты, воспевавшие божественную любовь с бесконечной любовью, испытали страдания мирской любви и смогли превратить свои эмоциональные потрясения в поэзию, прожив жизнь, полную судьбы. В статье подробно описана тематика газелей обоих поэтов.

**Ключевые слова:** Мухаммед Физули, турецкая литература, Шейх Галиб, газель, божественная любовь